

YUNUS ƏMRƏ YARADICILIĞI VƏ “KİTABİ-DƏDƏ QORQUD” DASTANLARI ARASINDA GENETİK VARİSLİK

Fəridə Hicran Vəliyeva

AMEA Nizami adına Ədəbiyyat İnstitutu

filologiya üzrə fəlsəfə doktoru, dosent

Feridehicran60@mail.ru

XÜLASƏ

Hər hansı bir ədəbi abidənin şedevr, şah əsər sayılması üçün qəbul olunan kriteriyalardan biri də onun ənənələrinin sonrakı mərhələlərdə yaşaması ilə bağlıdır. Müasir dünyada öz mədəniyyətimizi tanıtmaq üçün yeni imkanların yarandığı bir vaxtda “Kitabi-Dədə Qorqud” dastanlarının həmin istiqamətdə araşdırılması xüsusi elmi əhəmiyyət və aktuallıq kəsb edir. Azərbaycan ədəbiyyatşunaslığında bu sahədə bir sıra araşdırmalar aparılmışdır. Xüsusən də “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileyi ilə əlaqədar bu problem bir daha gündəmə gəlmış, müstəqillik dövründə “Dədə Qorqud” boyalarının, obrazlarının bədii yaradıcılıqda geniş əksinə güclü maraq yaranmışdır. Lakin belə bir problemə də aydınlıq gətirməyə ehtiyac var ki, Dədə Qorqud ənənəsi, onun genetik istiqamətdə davamı klassik dövrdə necə olmuşdur. Bu, ədəbiyyatşunaslığımızda Nizaminin yaradıcılığı əsasında müəyyən qədər araşdırılmışdır. Lakin türkdilli poeziya, xüsusən də xalq və divan ədəbiyyatı qoşağında meydana çıxan yaradıcılıq bu baxımdan, bizcə, daha əlverişlidir. Məqalədə Yunus Əmrə poeziyası və “Kitabi-Dədə Qorqud” dastanları arasında genetik əlaqə iki istiqamətdə aparılır: a) dil-üslub və formullar yönündə; b) öyündə və nəsihətlər, hikmətli deyimlər istiqamətində. Bundan başqa, inancın, Tanrı qavramı məsələsində də Yunus Əmrə və Dədə Qorqud münasibətləri arasında müəyyən yaxınlıqlar müşahidə olunur. “Kitabi-Dədə Qorqud” və Yunus Əmrənin dil, üslub yaxınlığı təbiidir. Hər ikisi oğuz türklərinə aid olduqları üçün üslubları da yaxın olmalı idi. Lakin maraqlı olan Yunus poeziyasında dastanda rastlaşdığını formüllardan istifadədir. Yunus Əmrə öz hikmətli deyimlərində, xüsusən “Risalət al Nushiyyə”də rastlaşdığımız öyüdlərdə Dədə Qorquda çox yaxındır. Müqayisələrdə, Yunus

Əmrənin təsəvvüfi baxışlarda Dədə Qorquddan ayrılsa da, özdə, əsasda həmin müdriklik çəşməsindən qidalanan bir sənətkar olduğu meydana çıxır. Məqalədə göstərilən tezislər həm dastandan, həm də Yunus Əmrə yaradıcılığından gətirilən nümunələrin müqayisəsi ilə əsaslandırılır.

Açar sözlər: Dədə Qorqud, Yunus Əmrə, ənənə, genetika, yaddaş, varislik, poeziya, divan ədəbiyyatı

Dədə Qorqud hikməti Yunus Əmrənin bədii-falsəfi duyumunda

Yunus Əmrə poeziyası və "Kitabi-Dədə Qorqud" dastanları arasında genetik əlaqələr çox qabarlıqdır. Belə ki, hər iki əsərdə hikməti xalq deyimləri, öyüd və nəsihətlər, atalar məsəli, alqış və qarğışlar, Tanrı qavramı kimi məsələlərlə bağlı müəyyən yaxınlıqlar müşahidə olunur.

Müqayisələrdə Yunus Əmrənin təsəvvüfi baxışları Dədə Qorquddan ayrılsa da, özdə, əsasda şairin həmin müdriklik çəşməsindən qidalanan bir sənətkar olduğu meydana çıxır.

Türk xalqlarının yüzilliklər sınağında formalasmış mənəviyyatını, adət-ənənəsini, soy-kökünü, tarixini, mədəniyyətini, mənşəyini əks etdirən "Kitabi-Dədə Qorqud" dastanının səsi də, dastanın əsas qəhrəmanı Oğuz tayfalarının yol göstərəni, məsləhət verəni Qorqud atanın hikmət dolu nəfəsi də Yunus Əmrə poeziyasının dərinliklərində aydın şəkildə duyular:

Bu dünyaya gönül viren sonucu peşiman olısar

Dünya benim didikleri hep ona duşman olısar (Gölpinarlı: 1965, 155).

Yunusun şeirlərindəki dil-üslub özəlliyi dastana çox yaxın olmaqla yanaşı, onun fikirlərindəki tərbiyəvi məsləhətlər də dastanın ideyası ilə səsləşir. Hər bir gənc böyükün ağıllı öyüdünü dinləməli, dünyanın nizam-intizamını qəbul etməlidir. Yunus Əmrə tədqiqatçılarından biri olan Xuraman Hümmətova "Biz talibi-elmərüz..." məqaləsində göstərir ki, şairə görə elm, bilik, söz ilahi mənşəlidir, onların əsasında həm zahiri, həm də batini biliklər durur. Özünü bilmək insana özündən çıxış edərək içində olan həqiqəti görməyə kömək edir. Biliyin ilahiliyi həqiqəti dərk etməyə doğru yönəldilməlidir" (Hümmətova: 2014, 470). Bu nizam haqq yolundan, tanrı dərgahından gəlir. Dünyanı beşəlli tutanları Yunus Əmrə nəfs xəstəliyinə tutulan hiyləgər adlandırır. Həmin ideyanı "Kitabi-Dədə Qorqud" dastanında dədəmizin dilindən tez-tez eşitmək

olur: dastandakı mövzular, avazlar Yunus Əmrə poeziyasında aydın şəkildə əks olunur:

Hanı dediyin bəy ərənlər?

Dünya mənimdir deyənlər?

Əcəl aldı, yer gizlədi,

Fani dünya kimə qaldı?

Gəlimli-gedimli dünya,

Son ucu ölümlü dünya (Kitabi-Dədə Qorqud: 1999, 107).

Dədə Qorquduñ da, dahi Yunus Əmrənin də fikirlərindəki əsas ideya insanın özünü tanıyb dərk etməsi, tamahını, nəfsini boğmağı bacarmasıdır.

Şairə görə ən gerçək azadlıq nəfsin əsarətindən qurtulmaqdır. Şair tamahının əsiri olanlara ölü kimi baxır:

Tamah habсuna düşdüm çıкамazın,

Katı bərkdir, cıvarı yıkamazın (Gölpinarlı: 1965, 4).

Dideler kamusı nefs kullarıdur

Kamusunun tama ulularudur (Gölpinarlı: 1965, 5).

Tədqiqatçı Səadət Şixiyeva da "Yunus Əmrə və Nəsiminin irfani-poetik fikir paralelləri" məqaləsində göstərir ki, Yunusun dilində "Kitabi-Dədə Qorqud"la səsləşməni görmək mümkündür. Yunus şeiri dil və üslub özəlliyi ilə "Dədə Qorqud"dan Füzulyə qədərki ədəbi dili əlaqələndirən bir haldadır (Şixiyeva: 2013, 601).

Milli-mənəvi və dini dəyərlərin təbliğində ortaq məqamlar

İstər Yunus Əmrə yaradıcılığında, istərsə də bu böyük türk abidəsində türk folkloru və mifopoetik obrazlar yetərincə şərh edilir. Hər iki abidənin islam dininə bağlılığı, müqəddəs Qurani-Kərimin təbliği aydın müşahidə olunmaqdadır.

Yunus Əmrə və "Dədə Qorqud" dastanındaki ortaq cəhətlərdən ən əsası müqəddəs "Qurani-Kərim"də əks olunan tərbiyəvi məsələlərin canlı xalq

danişiq dili ilə oxucuya təlqin olunmasıdır. Burada eyni tipli anlayışlar və bəzən də eyni avazlar üst-üstə düşür.

Yunus Əmrə deyir:

Sayru olmuş, iniler Kuran ününü dinlər
Kuran okuyan kendü Kuran içində (Gölpinarlı: 1965, 119).

Dədə Qorqud saylamış:

Allah-Allah diməyince işlər önməz,
Qadir Tanrı verməyince ər bayıma (Kitabi-Dədə Qorqud: 1999, 30).

Hər iki misal müdrik fikirli ustad dədələrimizin, ozanlarımızın düzübü-qoşduğu bədii-idraki, elmi-tarixi oğuz ruhunu əks etdirən dəyərli incilərdir.

Yunus Əmrə bütün yaradıcılığı boyu hər kəsi təkəbbüsüz, tamahsız, həsədsiz, kinsiz, qəzəbsiz görmək istəyir. Şair kinli və paxıl adamı ağılsız adlandırır. Xəsis, mal, pul toplayanları yük daşıyan heyvan timsalında verir. Səxavətli insani dünya yükünü çiyinindən atan əsl insan kimi qiymətləndirir. Lakin Yunus Əmrə böyüklüyü ondadır ki, o hər bir hərəkətin ölçüsündə, həddi aşmamaq, nizamdan çıxmamaq şərtini qəbul edir. Həddini aşib, səxavət göstərib, bütün olanını paylayanı da qiymətləndirmir, israfçı adlandırır.

Bütün bu məziyyətləri Dədəmiz Qorqud da təbliğ edir. O da hər kəlməsinin başında bir nizam axtarır və hər iki ulularımızın əsas müştərəkliyi onların fikirlərində el məsəllərinə, xalq hikmətlərinə söykənmələridir. Təbii ki, Yunus Əmrə yaradıcılığında Dədə Qorqud nəfəsinin duyulması da xalqdan gələn hikmətlərin bağlantısıdır:

Əsgər pambuq bez olmaz
Qarı duşman dost olmaz.
Qara eşək başına üyen ursan qatır olmaz.
Qaravaşa don geydirsen, xatun olmaz (Kitabi-Dədə Qorqud: 1999, 31).

Bütün bu misralar əski vaxtlardan xalq arasında dolaşan atalar misalı

kimi qətiləmiş, hikmət dolu fikirlərdir ki, Dədəmiz Qorqudun diliylə ifadə olunur. Yunus Əmrə bu fikirləri yaradıcılığında daha qabarıl və poetik şəkildə dilə gətirib, hansısa bir ideyanı açıqlayarkən tarixdə yaşılmış gözəl insan örnəklərini nümunə gətirir, insana və insanlığa yaramayan xüsusiyyətlərə isə ikrah doğuran hekayətləri ilə şərh edir:

Ey yarenlər, siz bu sözü dinlən könül qulağılə (Gölpinarlı: 1965, 135)

Dün gider, gündüz gelir, gör necəsi üz gelir.

Padişah hikmetu ilə aləmə düm-duz gelur (Gölpinarlı: 1965, 9).

Ey yarenler, ey kardaşlar, korkaram ben
ölem deyu

Öldüğüme kayırmazam ettiğimi
bulam dey (Gölpinarlı: 1965, 267).

Ey yarenler eydün bana ben niceyi dolanayım,
Ne türlü tedbir edeyim nice sağinc sanayım.

(Gölpinarlı: 1965, 285).

Bu cür müraciət forması ilə, bu çağrıyla “Dədə Qorqud” dastanının bir çox boylarında da üzləşirik. Əslində, bu çağrıların özündə bir birlik, həmrəylik anlamı var. Eyni zamanda, bu, müsbət insani hissələrin oyanışının çağrılarından, qəflət yuxusundan, bəsirət bağlantısından ayılmağı eștidirən bir vasitədir.

Düşüncə, fikir yaxınlığının dil-üslub təzahürləri

“Ərən”, – deyə müraciətin də Yunus Əmrə irləndə tez-tez işlənməsi onun yaradıcılığının Dədə Qorqud dili ilə səsləşən məqamlarındandır:

Ərənlər gəlüp keçdilər dünyaya
qoyup köcdülər
Havaya uğup ucdular bular huma
dur, qaz degül (Gölpinarlı: 1965, 132).

İstər “Kitabi-Dədə Qorqud” dastanında, istərsə də Yunus Əmrə yaradıcılığında bu ifadə müsbət keyfiyyətləri ilə fərqlənənlərə şamil edilir. İradəli qəhrəmanları, haqq carçılarını nəzərə gətirir.

Yunus Əmrə poeziyasında rast gəldiyimiz “hey” xitabı ilə başlanan müraciət forması da var ki, bu da eynilə “Dədə Qorqud” dastanında işlənilir:

Sən bura qəribmi gəldin?
Neçin ağlarsan bül-bül hey?
Yarından ayrimi düşdün
Neçin ağlasan bülbül hey?
(İmrə: 1982, 62).

Və ya:

Hey qırq eşim, qırq yoldaşım!
Yügrək olsa, yarışsam.
Güclü olsa, kürəşəm.
Həq təala inayət eyləsə,
Üç canvari öldürsəm
(Kitabi-Dədə Qorqud: 1999, 120).

Dirsə xanın xatını soylamış görəlim nə soylamış və aydır:

Hey Dirsə xan, mənə qəzəb etmə!
İncini acı sözlər söyləmə!
Yerindən uru tırgıl!
Ala çadırın yer üzünə dikdiril!
Atdan-ayğırdan, dəvədən, buğra,
Qoyundan qoç oldırgıl
(Kitabi-Dədə Qorqud: 1999, 37).

Alqış, qarğış, el məsəli, təbii ki, xalq dastanı olan “Dədə Qorqud”da xüsusi yer tutur. Ancaq bütün bu motivlərin Yunus Əmrə yaradıcılığında da eks olunması bir daha təsdiqləyir ki, Yunus Əmrə xalqa sığınmaqla yanaşı, bir çox xalq dastanlarından da bəhrələnmişdir:

“Ağ alnimizi yerə qoyub,
Beş kəlmə dua qıldıq qəbul olunsun!

Allah verən ümidin üzülməsin!
Yığışdırınsın saxlaşın günahlarını
Adı gözəl, Məhəmməd Mustafanın
Üzü suyuna bağışlaşm xanım hey
(Kitabi-Dədə Qorqud: 1999, 63).

Gətirilən misralarda çox incə fikirlər, nüanslar vurgulanır. Dastanın bir çox boyalarında bu cür fikirlərlə qarşılaşıraq.

“Üzün suyu” ifadəsi bugünkü günümüze qədər xalq arasında söylənən bir ifadədir. “Filankəs abırlı insandır”, “üzü suludur”, “hələ üzünүн suyu tökülməyib”, daha çox qarğışlarda işlənən “üzünүн suyu tökülsün, niyə üzünə direnmisən?” və ya “hər kəsin üzündə üç damla su olur” və s. kimi ifadələrə Yunus Əmrə yaradıcılığında da təsadüf olunur.

Övvəlcə, həmin səsləşmənin birbaşa Məhəmməd peyğəmbərlə bağlı tərəflərinə diqqət edək:

Canım kurban olsun sənin yoluna
Adı güzel, kəndi güzel Muhammed
Şefaat eyle bu kemter kuluna
Adı güzel, kəndi güzel Muhammed
(İmrə: 1992, 42)

Burada həm Yunus Əmrə sözünün qayəsində, peyğəmbəri hər an anmasında, həm də şeirin avazında bir Dədə Qorqud nəfəsi duyulur.

Nəticə

Xalq rəvayətlərində formalasən bir çox obrazların Yunus Əmrə yaradıcılığında eks olunması və “Kitabi-Dədə Qorqud” dastanında verilən həmin obrazlarla bağlı rəvayətlərin şərhi bu iki türk abidəsi arasında genetik əlaqənin bariz nümunəsidir. “Dədə Qorqud” dastanında Dəli Domrulla Əzrayılın dialoquna diqqət edək:

Mərə Əzrayıl, aman!
Tənrinin birliginə yoqdur güman!
Mən səni böylə bilməz idim.
Oğurlayıñ can alduğın tuymaz idim.
Dökməsi böyük bizim tağlarımız olur,

Ol tağlarumxza bağlarumız olur,
 Ol bağların qara salxımları, üzümi olur.
 Ol üzümi sıqırlar, al şerabı olur.
 Ol şerabdan içen əsrük olur.
 Şerabluydim, tuymadım, nə söylədim, bilmədim.
 Bəyligə usanmadım, yigitləgə toyramidım.
 Canım alma, Əzrayıl, mədəd! – dedi
 (Gölpinarlı: 1965, 110).

Yunus Əmrə isə yaradıcılığında Əzrayıl obrazına bu cür yanaşır:

Nice ki, ben seni seven ecel eli ırmeyeser
 Kacan sunar Azrail el ben seni canlanursan
 (Gölpinarlı: 1965, 95).

Gün Azrail ine tuta assı kılmaz ana ata
 Kimse doymaz o heybete halkdan meded irmez ola
 (Gölpinarlı: 1965, 126).

Azrail yere indi bir ovuc toprak aldı
 Bir fereşteh yogurdu bir peyğəmbər eyledi
 (Gölpinarlı: 1965, 133).

ƏDƏBİYYAT

1. Gölpinarlı A. (1965). Yunus Emrə. Risalat al-Nushiyaya ve Divan. İstanbul:
2. Hümmətova X. (2014). Yunus Əmrə Azərbaycan ədəbiyyatşunaslığında. Bakı: Elm və təhsil.
3. İmrə Y., Aşıq Veysəl (1982). İki Zirvə (şeirlər). Bakı: Yaziçi
4. İmrə Y. (1992). Güldəstə (şeirlər). Bakı: Yaziçi.
5. "Kitabi-Dədə-Qorqud" (1999). Bakı: Bakı Nəşrlər Evi.
6. Şixiyeva S. (2013). "Yaşayan Yunus Əmrə" Beynəlxalq Elmi Konfransın materialları. Bakı:

ГЕНЕТИЧЕСКАЯ СВЯЗЬ МЕЖДУ ТВОРЧЕСТВОМ ЮНУСА ЭМРЕ И ЭПОСОМ «КИТАБИ-ДЕДЕ ГОРГУД»

Велиева Фарида Хиджран
 Институт литературы имени Низами Гянджеви НАНА
 доктор философии по филологии, доцент

РЕЗЮМЕ

Одним из критериев признания любого литературного памятника шедевром является то, что его традиции продолжают жить на более поздних стадиях. В период, когда появляются новые возможности для продвижения нашей культуры в современном мире, изучение эпоса «Китаби-Деде Горгуд» в этом направлении приобретает особую научную значимость и актуальность. В этом направлении в азербайджанском литературоведении был проведен ряд исследований. Эта проблема вновь возникла в связи с 1300-летним юбилеем эпоса «Китаби-Деде Горгуд». Вместе с тем возникает необходимость прояснить вопрос о том, как жила в классический период традиция изучения эпоса, как шло ее генетическое продолжение. В нашем литературоведении это в некоторой степени изучено на основе творчества Низами. Однако, на наш взгляд, более благоприятно творчество, возникающее на стыке тюркоязычной поэзии, особенно народной и диванной литературы. В статье рассмотрение генетической связи поэзии Юнуса Эмре с эпосом «Китаби-Деде Горгуд» осуществляется в двух направлениях: а) в направлении языкового стиля и формул; б) в направлении наставлений и советов, мудрых изречений. Выявлено определенное сходство между идеями Юнуса Эмре и Деде Горгуда в плане верований и представлений о Боге. Близость языка и стиля «Китаби-Деде Горгуд» и произведений Юнуса Эмре закономерна, ведь оба они принадлежат к тюркам-огузам, их стили могут быть похожи. Однако интересно использование формул, встречающихся в поэзии Юнуса. Юнус Эмре близок к Деде Горгуду в своих мудрых высказываниях, особенно в наставлениях, которые мы находим в «Рисалат ан-Нушийа». Хотя Юнус Эмре в суфийских взглядах

и далек от Деде Горгуда, он был художником, который обращался к этому источнику мудрости. Представленные в статье тезисы основаны на сравнении образцов как из эпоса, так и из творчества Юнуса Эмре.

Ключевые слова: Деде Горгуд, Юнус Эмре, традиция, генетическая память, наследственность, поэзия, диванская литература.

Genetic Inheritance Between The Works Of Yunus Emre And The Stories Of “Book Of Dada Gorgud”

Veliyeva Farida Hijran

Institute of Literature named after Nizami Ganjavi of ANAS

PhD in Philology, Associate Professor

Feridehicran60@mail.ru

SUMMARY

One of the criteria for recognizing any literary monument as a masterpiece is that its traditions continue to live on in later stages. At a time when there are new opportunities for the promotion of our culture in the modern world, the study of the epos “Kitabi-Dada Gorgud” in this direction acquires special scientific significance and relevance. A number of studies have been carried out in this direction in Azerbaijani literary criticism. This problem arose again in connection with the 1300th anniversary of the “Kitabi-Dada Gorgud” epic. At the same time, it becomes necessary to clarify the question of how the tradition of studying the epic lived in the classical period, how its genetic continuation proceeded. In our literary criticism, this has been studied to some extent on the basis of Nizami’s work. However, in our opinion, creativity that arises at the junction of Turkic-language poetry, especially folk and sofa literature, is more favorable. In the article, consideration of the genetic connection between the poetry of Yunus Emre and the epos “Kitabi-Dada Gorgud” is carried out in two directions: a) in the direction of the language style and formulas; b) in the direction of instructions and advice, wise sayings. A certain similarity between the ideas of Yunus Emre and Dada Gorgud in terms of beliefs and ideas about God has been revealed. The proximity of the

language and style of “Kitabi-Dada Gorgud” and the works of Yunus Emre is natural, because both of them belong to the Oghuz Turks, their styles may be similar. However, the use of formulas found in Yunus’ poetry is interesting. Yunus Emre is close to Dada Gorgud in his wise sayings, especially in the instructions that we find in Risalat al-Nushiya. Although Yunus Emre is far from Dada Gorgud in Sufi views, he was an artist who turned to this source of wisdom. The theses presented in the article are based on a comparison of samples from both the epic and the works of Yunus Emre.

Key words: Dada Gorgud, Yunus Emre, tradition, genetics, memory, inheritance, poetry, divan literature